

## VI BÖLMƏ.

### BEYNƏLXALQ TURİZMİN İNKİŞAFI

**UOT 331.5**

*Vilayət İbrahim oğlu İSMAYILOV  
i.e.d., Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası*

*Nicat Saleh oğlu MUSAYEV  
Azərbaycan Texniki Universitetinin doktorantı*

#### **BEYNƏLXALQ TURİST AXINININ ÖLKƏYƏ İSTİQAMƏTLƏNDİRİLMƏSİNDE TURİZMİN RƏQABƏTQABİLİYYƏTLİ AMİLLƏRİNİN MÜƏYYƏNLƏŞDIRİLMƏSİ**

##### **Xülasə**

Məqalədə dünya ölkələrində turizmin rəqabətqabiliyyətlilik komponentləri müəyyənləşdirilmiş və Azərbaycanda turizm sektorunun inkişafı üçün müvafiq təkliflər verilmişdir.

Ölkəyə xarici turist axınının cəlb edilməsinin düşünlülmüş tərəfdəşliğinin strateji çərçivəsi işlənilmiş və bu istiqamətdə prioritetlər müəyyənləşdirilmişdir.

Məqalədə dünya ölkələrində turizm sənayesinin inkişafına, əhalinin həyat keyfiyyəti və səviyəsinin yüksəlməsinə müraciət təsir göstərən turizmin inkişaf istiqamətləri təhlil edilmiş, ölkəyə turist axını təmin edən rəqabətqabiliyyətli komponentlər müəyyən edilmişdir.

Beynəlxalq turist axınının cəlb edilməsi məqsədilə müxtəlif texnologiyaların və Internet məlumatlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkələr arasında intellektual tərəfdəşliğin strateji çərçivəsi işlənilməklə innovasiyalı ekosistemin prioritet istiqamətləri müəyyən edilmişdir.

**Açar sözlər:** turizm, beynəlxalq turist axını, rəqabətlilik, strateji çərçivə, prioritetlər.

\*\*\*

Turizm sənayesində mövcud sosial-iqtisadi ənənələr, turistlətin yeni tələb mənbələrinin yaranması və tələbatın dəyişkənliliyi bu sahədə rəqabətliliyi yüksəldir və onun dünya turizm bazarında əhəmiyyətli rol oynaması bacarığını gücləndirir. Belə ki, qloballaşma bir sıra ölkələrin maksimum fayda əldə etməsinə, bəzilərinin isə iqtisadi və siyasi-mədəni aspektlər çərçivəsində ziyana düşməsinə gətirib çıxarmışdır. Bu kontekstdə vətəndaşların iş yeri, həyat səviyyəsinin qeyri-bərabərliyi, qloballaşma və s. istiqamətdə narahatlığının yaranması səbəbindən siyasetçilər rifahın yüksəldilməsinə təkan verə bilecek yeni yolların axtarılaraq tapılması təklifini irali sürürlər.

Odur ki, ölkənin inkişafına, həmcinin əhalinin həyat keyfiyyəti və səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərən turizmin inkişafını təmin edən rəbabətqabiliyyətliliyi nəzərə alınmaqla məqalədə beynəlxalq turist axınının cəlb edilməsində turizmin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi istiqamətində təhlil aparılmışdır [1, s.199-208]. Dünya iqtisadi forumunun (DIF) "Səyahət və turizmin rəqabətliliyi" (The Travel & Tourism Competitiveness Report 2018) üzrə məlumatları səyahət və turizm sektorunun dayanıqlı inkişafını təmin edən amillər və siyasetin məcmusunu əhatə edir ki, bu da öz növbəsində ölkədə həmin sahənin inkişafına və rəqabətqabiliyyətli olmasına imkan yaradır. Bu amillər bir indeks-səyahət və turizmin rəqabət qabiliyyəti indeksi üzrə 195 ölkə arasında hesablanmışdır. Rəqabət qabiliyyəti indeksi 14 ayrı komponent [6] əsasında hesablanmışdır ki, bunlara da aşağıdakılardaxil edilir: biznes-mühit, mühafizə və təhlükəsizlik, sağlamlıq və gigiyena, insan resursları və əmək bazarı, informasiya və kommunikasiya texnologiyasının inkişafı, ölkə gəlirlərində səyahət və turizmin prioriteti, beynəlxalq turist qəbulu üzrə açılıqlı, qiymət rəqabətliliyi, ekoloji dayanıqlıq, hava nəqliyyatı infrastrukturunun inkişafı, yerüstü

və liman infrastrukturunun inkişafı, turizm infrastrukturunu və xidmətin inkişafı, təbii ehtiyatlar, mədəni resurslar və işgüzar səfərlər.

Bu komponentlərin hər biri özlüyündə həm maraqlıdır, həm də ayrı-ayrı açıqlanma aparılmasını şərtləndirir və onların təhlili əsasında dünya ölkələri bir sıra əlamətlər üzrə sıralanır: "Dünyanın ən təhlükəsiz ölkəsi" və s. Ölkələr turizmin inkişafı üzrə fərdi xüsusiyyətlərə malik olduğundan onların hər bir komponentə əsasən ön və son sıradə yerləşməsi müəyyənləşdirilir. Məsələn, iqtisadi vəziyyəti pis olan ölkə 8-ci komponent "Qiymət rəqabətliliyi" üzrə lider ölkələr sırasında yerləşir, bu da onu göstərir ki, nisbətən az xərcle normal turizm xidməti göstərilməsinə nail oluna bilər.

Dünya İqtisadi Forumu 2018-ci ildə səyahət və turizmin rəqabət qabiliyyəti indeksi üzrə 195 ölkənin reytingini müəyyən etmiş, onun müəyyənləşdirilməsində ümumi mənbələrin məlumatlar kombinasiyası, beynəlxalq informasiya təşkilatları, səyahət və turizm sferasının ekspertlərinin məlumatlarından istifadə edilmişdir. Bu məlumatlar səyahət və turizm sektorunun təkmilləşdirilməsinə şərait yaratmağa çalışan dövlətlərin düzgün qərar qəbul etməsinə əlverişli şəraiti təmin edir. Təhlil prosesində məqalədə ən qabaqcıl ölkələrlə müqayisə (bençmarkinq) və dövlətlərəsi rəqəssiv təhlil metodlarından istifadə edilmişdir.

Aparılmış təhlilin nəticələri göstərir ki, turizm sferasında rəqabət indeksinin orta göstəricisine görə onluq lider ölkələr sırasında İspaniya, Fransa, Almaniya, Yaponiya, BB, ABŞ, Avstraliya, İsvəçrə, İtalya və Kanada (5,43-4,97 bal hündüru) yer almışdır. Son onluq ölkələr sırasında isə Burundi, Çad, Yəmən, Mavritaniya, Kongo DR, Serra-Leone, Mali, Nigəriya, Lesoto və Kamerun (2,88-2,44 bal hündüru) yerləşmişdir. Keçmiş sovetlər ittifaqı ölkələri içərisində onluq ölkələr sırasında Estoniya, Rusiya, Latviya, Litva, Azərbaycan, Gürcüstan, Qazaxistan, Ermənistan, Ukrayna, Qırğızistan (4,23-5,31 bal hündüru) yerləşmişdir. Səyahət və turizmin rəqabət qabiliyyəti indeksinə görə 195 ölkə üzrə Azərbaycan 73-cü sıradə yer almışdır.

Qeyd etmək lazımdır ki, ölkələr üzrə turizmin rəqabət qabiliyyətini əks etdirən 14 komponent əsasında aparılmış qiymətləndirilməyə görə dünya üzrə turizm sferasında ən yaxşı istiqamətlərin hərəkətli xəritəsini vermək mümkündür. Qiymətləndirmə göstəricilərindən biri turizm sferası infrastrukturun ölkədə inkişafı hesab edilir ki, bu da ölkənin turistləri qarşılıma və yerləşdirilmə vəziyyətinin nə dərəcədə yaxşı olmasını müəyyən edir, hər 100 nəfərə görə mehmanxana yerlərinin sayını, turizm infrastrukturunun miqdarını, eyni zamanda hər 1000 nəfər yaşılı əhaliyə düşən bankomatların sayını nəzərə alır [4, s.129-132].

Həmçinin, nəzərdə saxlamaq lazımdır ki, ölkələrin beynəlxalq turist qəbulu üzrə açıqlığının qiyətləndirilməsində bir sira əsas göstəricilər ayrılıqda nəzərə alınmalıdır və bunlara daxildir: qiymətləndirilməsindən sonra ölkənin turizm sferasında ölkənin prioritetlərinin qiymətləndirilməsindən hökumətin bu sferanın inkişafına təsiri, turizm təşkilatlarının stratejiyasının istiqaməti.

"Turizm sferasında WEF indeksləri" statistikasına görə müqayisə edilən ölkələr sırasında ÜDM-də turizmin payı komponenti üzrə Maldivi (96,5%), Scyel Adaları (62,1%), Antiqua və Barbuda (57,1%), Vanuatu (47,3%), Baham Adaları (46,9%), Kabo-Verde (43,2%), Sent Luyusya (41,5%), Barbado (39,5%), Dominiki (39,0%), Fidji (38,7%), Beliz (38,6%) ən yüksək balla qiyətləndirilərək ilk sıralarda yerləşmişlər. Azərbaycan bu göstərici üzrə 10,5% təşkil edir və keçmiş sovetlər ittifaqı ölkələri içərisində Gürcüstan (23,5%), Estonia (15,5%), Ermənistandan (13,7%) sonra dördüncü pillədə yer almışdır [6].

Dünya İqtisadi Forumunun aşağıda göstərilən 11 göstərici üzrə apardığı hesablamalara əsaslanaraq müəllif tərəfindən ölkələr şərti olaraq bloklara ayrılmışdır: ilk sıradə (I blok), orta sıradə (II blok) və son sıradə (III blok) yerləşmiş və həmin ölkələrin iqtisadi məlumatları cədvəl 1-də verilmişdir.

Cədvəldəki göstəricilərin təhlili nəticəsində müəyyən edilmişdir ki, hətta I blokda (ilk sıradə) yerləşən ölkələrdə belə bəzi göstəricilər çox da yüksək deyildir. Məsələn, ilk sıradə yerləşən Yaponiya ÜDM-in tərkibində turizmin payı 7,9% olduğu halda, son sıradə yerləşən Yəməndə bu göstərici 10,5% və ya 1,33 dəfə çox olmuşdur. Eyni zamanda, il ərzində turistlərin sayı üzrə 13,55

dəfə, turizmin illik dövriyyəsi - 34,47 dəfə, YUNESKO-da olan arxitekturlu obyektlərin sayı - 5,3 dəfə, orta əməkhaqqı - 10,65 dəfə, işsizlik səviyyəsi - 4,2 dəfə yaranan fərqli Yaponiyada çox olması onun turizm sferasının rəqabət qabiliyyəti indeksinin digər blokdakı ölkələrə nisbətən yüksək olmasına təmin etmiş və ilk beşlik ölkələr sırasında yer tutmasına imkan vermişdir.

Cədvəl 1.

## Bəzi ölkələr üzrə iqtisadi göstəricilər

№	Ölkələr	ÜDM-in tərkibində turizmin payı, %	İl ərzində turistlərin sayı, mln. nəfər	Turizm sferasında əllilik dövriyyə, mlrd. dollar	YUNESKO-da qeyddə olan arxitekturlu obyektlərin sayı	YUNESKO-da qeyddə olan tabiat obyektlərinin sayı	Yaxşı çimərliklər, bal	Adambanına düşən ÜDM, min ABŞ dolları	Orta əməkhaqqı, ABŞ dolları	Benzinin orta qiyməti, ABŞ dolları	Dizel yanacağının orta qiyməti, ABŞ \$	İşsizlik səviyyəsi, %
<b>I Blok-ilk sıra</b>												
1	İspaniya	16	64,939	65,111	42	5	8,36	34,861	1544,7	1,46	1,36	16,0
2	Fransa	9,1	83,701	58,150	39	4	7,8	41,476	2314,3	1,67	1,55	9,9
3	Almaniya	8,9	33,005	43,321	39	3	0,0	46,974	2643,5	1,6	1,34	4,0
4	Yaponiya	7,9	13,413	18,853	16	4	6,94	38,148	2512,0	1,23	1,03	3,0
5	BB	11,2	32,613	46,539	26	5	0,0	41,499	2415,4	1,61	1,67	4,4
<b>II Blok-orta sıra</b>												
1	Şri-Lanka	10,6	1,527	2,431	6	2	8,1	10,590	265,88	0,84	0,62	2,8
2	Rumınıya	6,7	29,848	11,759	16	10	0,0	25,965	626,2	0,71	0,68	5,4
3	Vyetnam	13,9	7,874	7,330	6	3	7,850	6,037	362,7	0,86	0,68	2,2
4	Azərbaycan	10,5	2,464	2,432	2	0	0,0	18,030	238,3	0,74	0,35	4,4
5	Gürcüstan	23,5	2,229	1,787	3	0	0,0	9,591	285,8	0,89	0,87	13,8
<b>III Blok-son sıra</b>												
1	Mavritaniya	4,7	0,258	37,0	1	1	0,0	4,311	338,6	13	1,08	9,5
2	Kongo DR	1,6	0,341	45,0	0	5	0,0	0,767	456,6	1,09	1,1	3,1
3	Burundi	5,0	0,214	4,0	0	0	0,0	0,831	64,98	1,18	1,2	2,0
4	Çad	3,9	0,122	0	1	2	0,0	2,64	-	0,95	1,04	5,
5	Yəmən	10,5	0,990	0,940	3	1	7,45	2,676	235,8	0,96	0,90	12,6

Qeyd: Cədvəl [5], [6-7]-nın məlumatları əsasında müəlliflər tərəfindən tərtib edilmişdir.

Bizim fikrimizcə, təhlil zamanı müqayisə edilən göstəricilərdən bir çoxu turizmin rəqabətlilik qabiliyyətinin yüksəlməsindən aparıcı amil hesab edildiyi üçün həmin komponentlər ölkənin reytinginin ön sıralarda yer almasında mühüm əhəmiyyət kəsb etmişdir.

Bələliklə, DİF-in 2018-ci il üzrə məlumatlarına əsasən bir sira ölkələrin turizm sferasında rəqabətliliyin ümumi indeksi, biznes mühiti indeksi, təhlükəsizlik indeksi, sağlamlıq və gigiyena indeksi, qiymət rəqabəti indeksi və avtomobil yollarının keyfiyyəti göstəriciləri verilir (cədvəl 2) [5].

Cədvəldəki göstəricilərin təhlilindən müəyyən edilmişdir ki, İspaniya, Fransa, Almaniya, Yaponiya, BB, ABŞ, Avstraliya, İtalya, Kanada və İsvəçrə ölkələri turizm sferasında rəqabətliliyin ümumi indeksi göstəricisindən görə (I Blok) ilk 10 ölkə sırasında (5,43-4,94 bal) yer almışlar. I Blok ölkələrinin turizm sferasında rəqabətliliyin ümumi indeksi ilə müqayisədə alınmış fərqli II Blokdan 1,46-1,35 bal, III Blokdan isə 2,55-2,50 bal hündürdən çox olmuşdur.

I Blokda sonuncu yerdə olan İsvəçrə ölkəsi II Blokda sonuncu ölkə kimi yerləşmiş Qazaxistanla müqayisədə biznes mühiti indeksində 1,07 bal, III Blokda sonuncu ölkə ilə müqayisədə isə 2,47 bal yüksək olmuşdur. Eyni zamanda, müqayisə edilən Bloklarda yerləşən sonuncu ölkələr arasında

bal fərqi təhlükəsizlik indeksində müvafiq olaraq 0,87 bal və 3,61; avtomobil yollarının keyfiyyətində isə 2,9 və 3,5 hündürdən olsa da olm知道自己。Aşağıdakı şəkildə maraqlı tərəflər, hökumət, özəl sənaye, elmi dairə və vətəndaş cəmiyyəti üçün aktual olan struktur elementinin beş komponentindən ibarət olan düşünülmüş tərəfdəşliğin strateji çərçivəsi verilir (şəkil 1)。

Cədvəl 2.

**Ölkələrin turizm sferasında rəqabətlilik indeksləri**

Nö	Ölkələr	Turizmin rəqabətliliyinin ümumi indeksi	Biznes mühiti indeksi	Təhlükəsizlik indeksi	Sağlamlıq və gigiyena indeksi	Qiymət rəqabəti indeksi	Avtomobil yollarının keyfiyyəti
<b>I Blok-ilk sıra</b>							
1	İspaniya	5,43	4,39	6,16	6,28	4,52	5,5
2	Fransa	5,32	4,74	5,43	6,52	4,12	6,0
3	Almaniya	5,28	5,34	5,65	6,86	4,17	5,6
4	Yaponiya	5,26	5,31	6,07	6,43	4,61	6,1
5	BB	5,2	5,68	5,34	5,65	2,65	5,1
6	ABŞ	5,12	5,44	5,23	5,71	4,36	5,6
7	Avstraliya	5,1	5,05	6,10	6,14	3,82	4,8
8	İtaliya	4,99	3,87	5,41	6,18	3,88	4,6
9	Kanada	4,97	5,25	6,10	5,59	4,53	5,3
10	İsviçre	4,94	6,00	6,41	6,53	2,81	6,0
<b>II Blok-orta sıra</b>							
1	Latviya	3,97	4,56	5,76	6,44	5,25	3,2
2	Mavrikiiy	3,92	5,23	5,88	5,34	4,13	4,7
3	Litva	3,91	4,63	5,73	6,81	5,37	4,9
4	Şri-Lanka	3,81	4,69	5,53	5,28	5,55	4,7
5	Rumınıya	3,78	4,36	5,78	6,14	4,68	2,6
6	Vyetnam	3,78	4,45	5,56	5,04	5,35	3,5
7	Azərbaycan	3,7	4,57	5,85	6,09	5,38	4,4
8	Gürcüstan	3,7	5,26	6,01	6,10	4,90	3,8
9	Butan	3,61	4,72	6,09	4,62	6,00	3,8
10	Qazaxıstan	3,59	4,93	5,54	6,69	5,90	3,1
<b>III Blok-son sıra</b>							
1	Kamerun	2,88	4,01	4,25	3,14	4,99	2,5
2	Lesoto	2,84	4,24	5,41	2,94	4,99	3,2
3	Benin	2,84	4,49	5,24	2,90	4,91	2,9
4	Mali	2,78	4,08	3,59	2,56	4,99	3,2
5	Serra-Leone	2,69	4,16	5,14	2,34	4,49	2,8
6	Mavritaniya	2,64	3,38	4,21	3,69	4,83	2,3
7	Konqo DR	2,64	4,08	4,04	2,77	3,84	2,1
8	Burundi	2,57	3,86	4,23	3,80	4,72	2,9
9	Çad	2,52	2,93	3,74	2,89	4,88	2,6
10	Yəmən	2,44	3,53	2,80	3,85	5,92	2,5

Qeyd: Cədvəl [5-6]-nın məlumatları əsasında müəlliflər tərəfindən tərtib edilmişdir.

Ölkələrdə turizm sənayesinin rəqabət qabiliyyətinin təmin edilməsində əsas və mühüm məsələdən biri də müxtəlif texnologiyaların və Internet məlumatlarının təhlükəsizliyinin təmin ediləcəyi hesab edilir. Bu məqsədlə ölkələr arasında intellektual tərəfdəşliğin strateji əsasının yaradılması vacib şərtlərdəndir. İntellektual tərəfdəşliğin strukturunun, fikrimizcə, özündə beş sahəni əhatə etməsi vacibdir ki, bunlara tədqiqatlar və onun genişləndirilməsinə sərf edilən investisiyalaşma (1), XXI əsrin işçi qüvvəsini qurmaq (2), təhlükəsizlik və mühafizəni təmin etmək (3), sahibkarlığın ətraf mühitindən köməklik göstərmək (4), yeni idarəetmə modellərini genişləndirmək (5)

aiddır. Aşağıdakı şəkildə maraqlı tərəflər, hökumət, özəl sənaye, elmi dairə və vətəndaş cəmiyyəti üçün aktual olan struktur elementinin beş komponentindən ibarət olan düşünülmüş tərəfdəşliğin strateji çərçivəsi verilir (şəkil 1).

Tədqiqata, eyni zamanda onun genişləndirilməsinə pul vasaitini investisiya qomaq (1)	XXI əsrin işçi qüvvəsini qurmaq (2)	Təhlükəsizlik və mühafizəni təmin etmək (3)	Sahibkarlığın ətraf mühitindən köməklik göstərmək (4)	Yeni idarəetmə model-lərini genişləndirmək (5)
A - Ölkələrarası koordinasiyanı yaxşılaşdırmaq (bütün beş komponent vasitəsi ilə)				
B - İnsan və informasiya mübadiləsi (bütün beş komponent vasitəsi ilə)				

**Şəkil 1. Beş struktur elementini əhatə edən düşünülmüş tərəfdəşliğin strateji çərçivəsi**

Qeyd: Müəlliflər tərəfindən tərtib edilmişdir.

Beş struktur elementini əhatə edən düşünülmüş tərəfdəşliğin təmin edilməsi istiqamətində verilmiş taklifin həyata keçirilməsi üçün birgə fəaliyyət vacibdir və burada əsas diqqət inkişafı təmin edə biləcək yeni dəyişikliklərin aparılmasına istiqamətləndirilməlidir. Odur ki, dünyada baş verən global problemləri əks etdirən vəziyyəti yaxşılaşdırmağa çalışmaqla innovasiyalı ekosistemin inkişafını təmin edən beş göstəricinin ayrı-ayrılıqlı səviyyəsinin sərhəd həddinə (100%) çatdırılması prioritələrinin müəyyənləşdirilməsi əsas şartdır və bu göstəricilər cədvəl 3-də verilmişdir.

Cədvəl 3.


**Dünya ölkələrində innovasiyalı ekosistemin əsas artım prioritətləri**

Nö	İnnovasiyalı ekosistemin artımı üzrə prioritətlər	Mövcud səviyyə, %	100%-li sərhəd həddinə qədər olan aralıq, %
1	Tədqiqatlar və inkişaf	30-36	64-70
2	Tərəfdəşlik qrupunun inkişafı və fərqliliyi	40-43	57-60
3	Sahibkarlıq mədəniyyəti	47-50	50-53
4	Ticarətin təşkili	50-53	47-50
5	Administrativ tələblər	65-69	31-35

Qeyd: Cədvəl DİF-in məlumatları əsasında müəlliflər tərəfindən tərtib edilmişdir.

Cədvəlin məlumatlarının təhlilindən göründüyü kimi, innovasiyalı ekosistemin əsas artım prioritətlərindən olan tədqiqatlar və onun inkişaf səviyyəsi hətta tərəfdəşlik etmək niyyətində olan inkişaf etmiş ölkələrdə (ABŞ, Cənubi Koreya və s.) belə çox da yüksək göstəriciyə malik deyildir, bu göstəricinin mövcud səviyyəsi 30-36% hündürdən dəyişir. Bu sistemin artım prioritətləri içərisində ən yüksək səviyyə administrativ tələblər üzrə göstəricidə təşkil etmişdir ki, bu da 65-69% hündürdən olsa da. Qeyd edilən göstərici üzrə sərhəd həddinə çatma aralığı 31-35% təşkil edir ki, bu da mövcud vəziyyətin həllində əsas amil rolunu oynayır.

Dünya İqtisadi Forumunun ölkələr üzrə (195 ölkə) məlumatlarının təhlili əsasında daxili rəqabət və ticarətin aparılmasının təşkili göstəricisində ilk 20 sıradən ölkələrin faiz səviyyəsi müəyyən edilmiş və bunun nəticələrini əks etdirən qrafiklər (qrafik 2 və qrafik 3) qurulmuşdur.




Qrafik 2. Ölkələrin daxili rəqabət səviyyəsi

Qeyd: DİF-in məlumatları əsasında müəlliflər tərəfindən tərtib edilmişdir.

Daxili rəqabət səviyyəsini əks etdirən qrafikin məlumatlarının təhlili göstərir ki, bu sahədə tədqiqatı aparılmış 195 ölkə içərisində ilk birinci beşlikdə ABŞ (76,3%), Yaponiya (74,8%), Sinqapur (74,0%), Hon Kong (73,4%) və Almaniya (73,2%) yer almışdır. 20 ölkə içərisində son beşlikdə isə Avstriya (64,9%), Danimarka (64,7%), Norveç (64,2%), Finlandiya və SƏ (63,5%) yer almışdır. Bu ölkələr sırasında ilk yerdə olan ABŞ ilə son sıradakı Finlandiya və SƏ-nin arasında göstərici fərqi 12,8% təşkil edir. Orta sırada yer alan BB-nin göstəricisinin ABŞ göstəricisi üzrə fərqi 9,1% təşkil etmişdir.

Həmçinin, onu qeyd etmək lazımdır ki, göstəricilər sırasında mühüm olan ticarətin təşkili səviyyəsinin (qrafik 3) təhlilinə əsasən 195 ölkə içərisində birinci ilk beşlikdə Sinqapur (88,5%), Hon Kong (84,5%), Yeni Zellandiya (81,5%), Avstraliya (80,7%) və Çili (76,5%) yer almışdır. 20 ölkə içərisində son beşlikdə isə Finlandiya (69,9%), Lüksemburq (69,4%), Kanada (69,4%), BƏƏ (69,2%) və Danimarka (69,0%), yer almışdır. Bu ölkələr sırasında ilk yerdə olan Sinqapur ilə son sıradə yerləşmiş Danimarka arasında göstərici fərqi 19,5%, orta sırada yer alan Yaponiya arasında-17,4% təşkil edir.



Qrafik 3. Ölkələrdə ticarətin aparılmasının təşkili səviyyəsi

Qeyd: DİF-in məlumatları əsasında müəlliflər tərəfindən tərtib edilmişdir.


Təhlil əsasında belə bir nticəyə gəlmək olar ki, ticarətin təşkili komponentləri, o cümlədən ölkələrarası ticarət müqaviləsi, ticarətin şərtləri, gömrük ödəmələri və s. kimi əsas komponentlər

ilk sıralarda yerləşən ölkələrdə hüquqi cəhətdən daha yüksək səviyyədə təşkil edilir və bu da həmin ölkələrdə göstəricilərin səviyyəsinin yüksək olması üçün əlverişli şərait formalasdır.

Qlobal rəqabət indeksi göstəricisi iqtisadi inkişafına görə müxtəlif səviyyələrdə yerləşən, dünya ölkələrinin rəqabət qabiliyyətini hərəkəflə xarakterizə edən, 113 dəyişən əsasında tərtib edilir [6]. Tədqiq edilən ölkələrdə biznes mühitində təsir edən, geniş dairəli amilləri əhatə edən cəmi dəyişənlərin 2/3 hissəsi iri kompaniyaların qlobal sorğularının nəticəsindən, 1/3 hissəsi isə ümumi əlcətan mənbələrdən (beynəlxalq təşkilatların mütəmadi olaraq apardığı tədqiqatların nəticələri və statistik məlumatlardan) ibarətdir. Ölkələrin milli rəqabət qabiliyyətini müəyyən edən dəyişənlər 12 nəzərat göstəricisində birləşir və aşağıdakıları əks etdirir:

- institutların keyfiyyəti; -infrastruktur; -makroiqtiqası sabitlik; -səhiyyə və ilk təhsil; -ali təhsil və peşə hazırlığı; -əmtəə və xidmətlər bazarının səmərəliliyi; -əmək bazarının səmərəliliyi; -maliyyə bazarının inkişafı; -texnoloji inkişaf səviyyəsi; -daxili bazarın əhatə dairəsi; -kompaniyaların rəqabətliliyi; -innovasiya potensialı. Dəyişənlərin seçilməsi nəzəri və empirik tədqiqatlarla şərtləndirilmişdir, hətta bunlardan heç biri ayrıraqda iqtisadiyyatın rəqabətliliyini təmin etmək qabiliyyətində deyildir. Məsələn, təhsil xərclərinin artırılması işçi qüvvəsi bazarının qeyri-səmərəliliyi, institusional strukturların digər çatışmazlıqları səbəbindən azaldıla bilər və bu, təhsil müəssisələri məzunlarının müvafiq işlə təmin edilmə imkanlarının çatışmazlığı ilə nəticələnir. Beləliklə, ölkələrin iqtisadiyyatı o zaman rəqabət qabiliyyətli hesab edilir ki, onlar hərəkəflə siyaset aparmaqla bütün amillərin əhatə və qasılıqli əlaqəsini nəzərə almış olsunlar [2,3].

Dünya İqtisadi Forumunun "Qlobal rəqabətlilik reytingi" hesablamaları əsasında qarşılaşdırma və ölkələrarası regressiv təhlil metodlarının tətbiqi ilə 100 ballı qiymətləndirmə əsasında 137 ölkənin bu göstərici üzrə qlobal reytingi hesablanmışdır. Ölkələrin "Qlobal rəqabət qabiliyyəti indeksi"-ni əks etdirən 1-35-ci sıradə yerləşmiş ölkələr (I Blok), 36-70-ci sıradə (II Blok), 71-105-ci sıradə (III Blok), 106-137-ci sıradə (IV Blok) qruplaşdırılmışdır. İndeks üzrə 31-43-cü sıra arasında yerləşən Azərbaycanın digər ölkələrlə müqayisə edilməsi üçün hesabatın nəticələri qrafik 4-də verilmişdir.



Qrafik 4. Ölkələrin qlobal rəqabət qabiliyyəti indeksi

Qeyd: DİF-in məlumatları əsasında müəlliflər tərəfindən tərtib edilmişdir.

Müqayisə edilən ölkələr üzrə məlumatların təhlili göstərir ki, I Blokda yerləşmiş ölkələrdə rəqabət qabiliyyəti indeksi 5,9-4,7; II Blokda-4,7-4,2; III Blokda- 4,2-3,9; IV Blokda-3,9-2,9 hündüdündə dəyişir. I Blok ölkələri içərisində Azərbaycanla ən yüksək indeksə malik olan İsveçrə arasındaki fərq 1,2-dir. Müqayisə edilən 31-43 sıralarda yerləşən ölkələrin rəqabət qabiliyyəti indeksində Çexiya ilə Azərbaycanın fərqi 0,1-dir. Hətta, keçmiş sovetlər ittifaqı ölkələri içərisində Estoniyadan (indeks 4,8) sonra Azərbaycan ikinci sıradə, sonrakı müvafiq ardıcılığı əsasən Rusiya (indeks 4,6), Litva (indeks 4,5), Latviya (indeks 4,4), Qazaxıstan, Gürcüstan (indeks 4,3),

Ermənistan (indeks 4,2), Tacikistan, Ukrayna (indeks 4,1), Moldova (indeks 4,0), Qırğızıstan (indeks 3,9) yerləşir.

Bu baxımdan, fikrimizcə, fərqli yanaşmadan istifadə etməklə aparılan təhlil əsasında bir sıra ölkələrin rəqabət qabiliyətinin yüksəldilməsi, innovativ ekosistemin prioritətlərinin müəyyənləşdirilməsi məqsədi ilə qeyd edilmiş komponentlərin əhatə və qarşılıqlı əlaqəsinin nəzərə alınması vacib şərtlərdən biri hesab edilir. Beləliklə, ölkələrin rəqabət qabiliyyəti indeksinin cari səviyyəsinin yüksəldilməsi dövlətin diqqət mərkəzində olmalı və aşağıdakı məsələlərin həllinə istiqamətləndirilməlidir:

- ölkədə siyasi və iqtisadi sabitliyin saxlanması, həmçinin makroiqtisadi stabilliyə nail olunması və infrastrukturun inkişafının təmin edilməsi;
- səhiyyə, təhsil və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlər sisteminin hazırlanması və hayata keçirilməsi;
- əmtəə və xidmətlər, əmək bazarlarının səmərəliliyinin yüksəldilməsi üzrə layihələrin hazırlanması və həyata keçirilməsi;
- turizm sferasına xarici investisiya qoyuluşunun sürətləndirilməsi, ölkə çərçivəsində turizmin inkişafını təmin edə biləcək yeni layihələrin hazırlanması və tətbiq edilməsi məqsədi ilə xüsusi kreditlərin ayrılması, o cümlədən xarici ölkələrin iqtisadi inteqrasiya aktivlərinin bu sektorun formallaşması və inkişafına cəlb edilməsi;
- texnoloji inkişaf səviyyəsi və innovasiya potensialının yüksəldilməsi.

### ƏDƏBİYYAT

1. Деточенко Л. В. Особенности современного периода туристского взаимодействия России и Азербайджана. Волгоград. 2018, с.199-208.
2. Морозов М.А. и др. Применение математических моделей для оценки конкурентоспособности туристской дестинации Наро-Фоминского муниципального района // Современная конкуренция. 2012. №6. с.131-141.
3. Исмайлов В. И. Основные направление развития агротуризма в Азербайджане. Чешский научный Журнал "Ekonomicke trendy". Пенза. 2017. №1, с.46-55
4. Халилов И. Б., Султанлы С. И. Рост мирового туризма и оценка конкурентоспособности Азербайджана. Журнал. Проблемы экономики и менеджмента. 2016. №5, С.129-132
5. Stattur.ru/statistics.php
6. <https://gtmarket.ru/ratings/global-competitiveness-index/info>
7. <https://www.google.com/search?2018&aqs=chrome..69i57.69365j0j8&sourceid=chrome&ie=UTF-8>

*д.э.н. Вильяят Ибрагим оглы Исмайлов  
Азербайджанская Академия Труда и Социальных Отношений;*

*Ниджат Салех оглы Мусаев  
Азербайджанский Технический Университет, докторант*

### Определение факторов конкурентоспособности туризма по направлению потока международных туристов в страну

#### *Резюме*

В статье изложены факторы конкурентоспособности, которое положительно влияют на развитие туристической сферы, в т.ч. на развитие региона и улучшение качества жизни населения.

С целью обеспечения потока международных туристов была разработана стратегическая рамка для интеллектуального партнерства между странами в контексте безопасности различных технологий и информации в Интернете, а также определены приоритеты инновационной экосистемы.

**Ключевые слова:** *туризм, международный туристический поток, конкуренция, стратегическая рамка, приоритеты.*

*PhD of economics Ismailov Vilayat Ibrahim  
Azerbaijan Academy of Labor and Social Relations;*

*Musayev Nijat Saleh  
doctoral student of Azerbaijan Technical University*

### Determination of factors of tourism competitiveness by direction of the flow of international tourists to the country

#### *Summary*

The article describes the components of competitiveness, which has a positive effect on the development of the tourism sector, incl. on the development of the region and improving the quality of life of the population.

In order to ensure the flow of international tourists, a strategic framework was developed for the intellectual partnership between countries in the context of the security of various technologies and information on the Internet, and the priorities of the innovation ecosystem were determined.

**Key words:** *tourism, international tourist flow, competition, strategic framework, priorities.*